

## ANA DİLİ - MİLLİ İDEYANIN ÖZÜLÜ KİMİ...

-----



**Vaqif Əlixanlı:** Hörmətli "dəyirmi masa" iştirakçıları!

Bildiyiniz kimi "Qobustan" toplusu iki buraxılışdır ki, ard-ardınca Ana dilimizin problemləri ilə bağlı müzakirə aparır. Elə bil sözümüzün qüvvəti kimi, bu sahədə qarşıya çıxan və çıxmada davam edən məsələlərin ciddiliyini nəzərə alan və bunların həllinə şərait yaranan Prezident fərmanını oxuduq. Biz də əvvəldən qərara gelmişdik ki, bu ilin noyabr ayında "Ana dili - Milli ideyanın özülu kimi" mövzusunda "dəyirmi masa" keçirdək. Sözlümüzə əməl edəcəyimiz gün gəlib yetişdi... Mən bu gündü "dəyirmi masa"nın iştirakçılarını salamlayıram...

Dilimizin zənginliyindən çox danışmışaq və yenə də danışmaq olar. Bu təbiidir ki, hər bir xalq öz dilini, öz müsiqisini hamidən üstün sayır. Yadimdadı, 90-ci illərdə mən Dövlət televiziyyasında işləyirdim, Yakutiyadan bir yazıçı gəlmədi, mənə andaman eleyirdi ki, onların müsiqisi on zəngin müsiqidir, bütün Uzaq Şərq, çin, yapon, Koreya müsiqisi onlardan yaranıbdi. Hər bir xalq özünüňkünü sevir. Azərbaycan dilinin zənginliyi haqqında çox danışmaq olar. Mən o gün Yazıçılar Birliyindən Kukla Teatrına qədər piyada getdim, küçədə Azərbaycan dilində ləvhəyə demək olar ki, rast gelmədim. Xarici firmalar çox sağ olsun ki, gəlib Azərbaycanda iş qurublar, deməli ölkəmizdə iş qurmaq üçün şərait var ki, gəliblər də... Ancaq hansı ölkədə iş qurmaqları niyə yaddan çıxır? Buna icazə verən idarələr dilimizə niyə belə bigənədir, niyə dilimizin təessübünü çəkmirlər? Yəni bunu azərbaycanca yazıb altından ingiliscə, ya da tərsinə, yazmaq olmazmı?! O gün Maştağadan keçirdim, gördüm iri, yarışlılı, ikimərtəbəli bir dükan tikiblər. Üstünə yazılıb: "Maştağa - mall". Soruşan lazımdı: Səni bu adı qoymağa kim məcbur edir axı? Metroda fikir verirəm: ibtidai məktəb uşaqlarının əksəri azərbaycan dilində danışmışır, bunu özünə ar bilir... Ana dilidi, folklorlu - ata-anə, valideyn kimi seydi. Bunun sənə isti-soyuğu yoxdu. Amma sonra elə bir şeyə çevrilir ki, aşağıdan yuxarı güc vurmali olursan. 85-ci ildə mən Mədəniyyət Nazirliyi xətti ilə Yaponiyaya getmişdim. Bizdə bir tərcüməçi qızvardı, rus dili fakultəsini bitirmişdi. Mən yapon incəsənəti, ədəbiyyatı, yazıçıları haqqında danışdım. Tərcüməçi qız məndən soruşdu ki, siz bunları hansı

dildə oxumusuz? Özümü sindirmədim, dedim, Azərbaycan dilində. Dedi ki, bəyəm Azərbaycanın dili də var? Dedim, siz gəlin Bakıya, görəcəksiz. Gülümsünərkə dedi ki, mən düz yeddi dəfə Bakıda olmuşam, turist götirmişəm. Mən Bakıda Azərbaycan dilində danışq eşitmədim. Cox təsəssüf ki, indinin özündə, mən şəhərin ortasında gəzirəm, hiss edirəm ki, elə bil əvvəlki vaxt geri qayıtmə üzrədir. Yenə azərbaycanca danışan azdır.

Yenə də deyirəm folklorun da, dilin də əlində qırmancı yoxdur ki, düşə adamin üstüne, ərkələ bu üzü dönüklüyə görə döyə... Sonradan bunlar hamısı problemə çevrilir. Cənab Prezidentin adı çəkilən sərəncamı vaxtında işıq üzü görmüş, çox vacib bir sərəncamdır. Belə ki, bu gün keçirdiyim "dəyirmi masa" da yerinə düşüb... Qələm əhlinin də, kitabın da əvvəlki mövqeyini itirdiyi göz qabağındadır... Uzun sözün qisası, neyənmək lazımdır ki, dili öz məcrasına, öz layiq olduğu mövqeyinə, bütün dolğunluğu ilə qaytarala bilək? Sizdən tərif-təhsin, dilimizə difiramblar yox, təkliflər gözləməyə haqqımız var. Buyurun...



**Nizami Cəfərov (millət vəkili, akademik):**

...Əvvələ çox sağlam olun ki, belə bir tədbir təşkil etmisiniz. Həm də bu tədbiri "Qobustan" jurnalının təşkil etməsi yerinə düşür. Çünkü "Qobustan" jurnalı yaranandan bəri onun ən ümde vəzifəsi dilin qorunması olub. Əlbəttə, tək müqavimət göstərilməsi azdır. Azərbaycan dili ən müxtəlif üsullarla özünü ifadə etməyə qadirdir. Əvvəller Azərbaycan dilini müdafiə edəcək qüvvələrin, o cümlədən - deyək ki, Azərbaycan yazıçısının mövqeyi çox yüksəkiydi. Və dili də bilirik ki, əsasən yazıçılar qoruyur. - Yazıçılarından başqa ayrı-ayrı təşəbbüsleri çıxmış şəhər dili qoruyacaq bir mexanizm yoxdur. Nə mənəda yoxdur? Bizim ümumiyyətə dilimiz tarix boyu ədəbi bədii dil olaraq formalşabdır. Dilimizin elmi üslubu bizim dilimizi qorumaq gücündə deyil. Bizim uzun zaman ərzində ana dilində yazan böyük alımlarımız olmayıb. Sovet dövründə, hələ 30-40-ci illərdə, rəhmətlik yazıçı Manaf Süleymanov danışdı ki, bizim Neft İnstitutunda aparıcı alımlar başqa millətdən idilər. Söhbət texniki elmlərdən gedir. Onların da nitqi belə idi: Mühəzirə zamanı deyirdi ki, idarədə olur koçeqar, koçeqarda olur akoşka, sonra bir az fikirləşib deyirdi akoşka yox ayna, sonra bir az fikrləşib deyirdi pəncərə... Belə bir dildə tələbələrə dərs keçilirdi. Bizim orta məktəblər üçün dərsliklərimiz müxtəlif elm sahələrində - həm texniki, həm də humanitar sahə üzrə 50-ci illərdə formalşab. Yəni bu gün Azərbaycan dilində orta məktəb səviyyəsində elmi üslub problemi yoxdur. Terminolojiya təbii ki, beynəlxalq dildədir, amma grammatika Azərbaycan dilindədir. İşgizar, rəsmi üslubmuz isə nə qədər bərbaddır, orası hamiya məlumudur. Bu bərbadlıq hələ də davam edir. Milli Məclisde elə beynəlxalq müqavilələr, qanunlar var ki, biz onları oxuyub başa düşmürük. Ona görə ya onun ruscasına baxırıq, ya təzədən ingiliscəyə tərcüməçi bizə bunu izah edir. Milli Məclisin qanun jurnalına baxsanız görərsiniz. Bu gün bizim hüquq, məhkəmə dilimizə fikir versəniz ordaktı anlaşılmazlığı görərsiniz. İnanın, orda ittiham olunan, iş alan adam ittihamın dilini bəlkə də başa düşmür. O sənədləri biza verirlər, bizi də başa düşmürük. Burda əlbəttə xalqın günahı yoxdur.

Bu gün bizim dilimizi qoruyan da, inkişaf etdirən də, dilimizin on potensialı yeri də publisistikadır. Bu gün Azərbaycan dilini bədii üslubdan daha çox publisitika inkişaf etdirir. Çünkü bədii üslubun öz texnikası var, həm də bədii üslub hər adam üçün deyil. Biz bu gün deyirik ki, bədii üslub - kütləvidir. Amma elə deyil. Bədii üslubun obrazlar sistemi var və onu dərk etmək lazımdır. O mənəda Azərbaycan Prezidentinin sərəncamında, dilimizin saflaşdırılması haqqında verilən fərmanlarda da nəzərdə tutulub ki, dilimizin saflığı əsasən üç sahədə qorunsun. Birinci, kütləvi informasiya vasitələrinin dili - yəni əsasən publisistika, ikinci - internet resurslarımız, üçüncü isə, Vaqif müəllimin dediyi kimi reklam daşıyıcılarımızdır.

Yəni, fərqi yoxdur şəhər reklamı olsun, televizya, mətbuat reklamı olsun, - bu ayrıca bir sahədir. Hər halda, düşünürəm ki, 1995-ci illərdən bəri, texminən 14 il müddətində, dövlət səviyyəsində dilin qorunması ilə bağlı hər cür sənəd qəbul olunub. Elə bir sənəd yoxdur ki, orda dilin qorunması ilə bağlı siyasi iradə nümayiş etdirilməsin. Amma təbii ki, çətinliklər vardır. Bir üstün cəhət ondan ibaretdir ki, bizim dilimiz dövlət səviyyəsində işlədir. Bu gün bizim herbimiz, Müdafiə Nazirliyimizin bütün sistemi Azərbaycan dilində danışır. Bu asan məsələ deyil. Ayrıca hərbi əmərlərin ana dilində verilməsi özü ciddi bir işdir. Hələ mən hərbi sistemdə olan texnikanı demirəm, hərbi inzibati quruluşun adları mürəkkəbdir, elə də asan iş deyil.

Dil axı orqanızdır, o, öz üzvi həyatını yaşamadır. Adı bir misal göstərim.


Biz niyə "vobşı", "zato", "tak çto", "primerna" kimi sözləri rahat işlədirik. Ona görə ki, onların qarşılığı olan, bizim ədebi dilimizdə işlənən "ümumiyyyət", "ona görə ki", "belə ki", "lakin", "ancaq" sözləri bizim beynimizə oturmur. Bunlar bizim dil təfəkkürümüzə yazı vasitəsilə müəyyən müddətde diktə olunub. Hələ mən başqa təsirləri, mühiti-filani demirəm. Söhbət əlbəttə ki, burda terminologiyadan getmir, qrammatikadan gedir. Qrammatika təfəkkürün özüdür. Sənin qrammatik vahidin özü hələ dilə oturmursa, bu çox çatdır. Buna görə də yeni terminlər gelir və bunlar bizim dilimizi sixışdırmaqdə heç də çətinlik çəkmir. Bunlar rahat qəbul olunur. Hər halda mən fikirləşirəm ki, biz daha çox kütləvi informasiya vasitələrinin dili üzərində fikirleşməliyik. Çünkü o, birbaşa bizim ictimai üslubumuza təsir göstərir. Özü də bu gün fikir versək, görərik - janların çoxu **publisistikada** birləşir, ədəbiyyat da ordadır. Bizim romanlarımızın özündə də, şeirlərimizdə da publisistika var. Faktiki olaraq publisistika hər sahəyə müdaxilə edir. Elminizdə də, inzibati sənədlerimizdə də çox güclü ictimailəşmə gedir. Ona görə də publisistikaya diqqət yetirilməsi çox vacibdir. Bütün xalqın enerjisi, ədəbi zövqü, istədəyi və norma yaratmaq bacarığı kütləvi informasiya vasitələrində ifadə olunur. Xalq burda iştirak edir. Xalqımızın savadı, biliyi informasiyaya uyğundur. Amma biz hələ də israr edirik ki, xüsusilə şifahi nitqdə alınma sözər, alınma intonasiya az olsun. Bizim yüz illərə yazi mədəniyyətimiz olub. Yazi özü-özünü ədəbileşdirib. Yazi dilimizin böyük tarixi var və mükəmməldir.

Cox vaxt nitq mədəniyyətindən danışırıq, amma mən bilən nitq mədəniyyətindən avvel qeyri, hər şeyi qabaqlayan bir mədəniyyət də olmalıdır. Əgər insanın beynində deməye sözü yoxdursa, bu sözü necə deyəcəyi üzərində düşünəcək, bu savadsızlıqladan da təhlükəlidir. Bir məsələni də deyim ki, son illərdə bizim nə ki uğurumuz var, o da kütləvi informasiya vasitələrində olub. Təbii ki, harda uğur varsa, orda qüsür da olur. Elmi üslubumuzda qüsür yoxdur. Çünkü bunu yazar almındır və o, öz elminin səviyyəsində o dilin normativlığını qoruyur. Bizim bədii üslubumuzda da bu problemə rast gəlinmir. Çünkü yazıçı sohiv eləyə bilməz. Yazıçı peşəkardır, zeif yazanda da sohiv etmir, çünki o normaları, dili gözlöyir. Informasiya vasitələrinə gəldikdə isə hər kəsin söz demək ixtiyarı var. Onun ən bərabər tərəfi də bizim internet resurslarıdır. İnternet resurslarını idarə etmək mümkün deyil. Orda yazılırlar oxuyub ümumi rəyə gələndə görürsən ki, bizim **orta məktəblərimiz uşaqlara lazımi savad vermir, dil öyrətmir. Uşaqlar orta məktəbdə danışdırılmır, onlar ancaq testlə məşğul olurlar. Uşaq ağızını açanda deyirlər, - sakit dur! Yazi da son vaxtlar mahdudlaşdırılır. Şagirdlər yalnız qrafik matnə alışır, şifahi matn onların beynindən silinir.** Televiziya verilişlərinə baxırsan - savadlı adadır, öz sahəsində peşəkardır, ancaq iki kəlmə danışa bilmir. Son olaraq reklamlar haqqında onu deyim ki, biz o vaxtlar Anar müəllimin də iştirakılə qərar qəbul edərkən uzun müzakirələr apardıq. Dedi ki, **reklam lövhələrində adlar mütləq Azərbaycan dilində yazılmalı, sonra beynəlxalq dilə tərcümə edilməlidir.** Düşünürəm ki, dövlət qurumlarında buna riayət olunur. Elə bir məktəb yoxdur ki, orda lövhə Azərbaycan dilində yazılmasın, eləcə də elə bir nazirlik, elə bir idarə yoxdur. Amma özəl şirkətlərin heç bir dila tərcümə olunmayan emblemləri var. Məsələn, coka kola yazılır. Amma bu yazı deyil, bu embilemdir. Bunu bütün ölkələrdə belə yazırlar, bu dəyişilə bilməz. Onlarla işimiz yoxdur. Əsas məsələ odur ki, bizim özümüzün yaratdıığımız yerli şirkətlərimizdə, restoranlarımızdə, şadlıq evlərində də külli miqdarda beynəlxalq diləşmə gedir. Bu da Bakının reklam

örtüyünü bizim gözümüzün qarşısında beynəlxalq dilə çevirir. Bəs bunu necə aradan qaldırmaq lazımdır? Bunun inzibati yollarını dövlət aradan qaldırır. Amma mütləq bir sahədə bir ziyanı nüfuzu, akademik nüfuzu da işləməli, elmi təkliflər sərəncamlarla birləşməlidir. Milli məclisdə də polisinin yaradılması da təklif olunub. Hər bir icra başçısının birinci müavini humanitar məsələlərə baxır. O hesabat verməlidir. İnsan amili də işləməlidir. Ümumiyyətlə, mən hesab edirəm ki, dilimiz elə də bərbəd deyil. Beynəlxalq hesablamaşalarla görə dünya ölkələri arasında bizim dilimiz 21-ci yerlə 23-cü yer arasındadır. Yəni dünyanın ən geniş yayılmış, ən zəngin, ən mədəni dillərinin sırasındadır. Bu mənada dilimizin potensiyali da, insan amili də güclüdür. Bizim millətimiz yalnız Azərbaycan ərazisində yaşamır. Gör nə qədər saxələnmiş bir dildir. Bununla yanaşı bu sahədə bəzə məsuliyyət daşımaliyiq. İndi monitoring də yaradılıb. Hesab edirəm ki, bu çox əhəmiyyətliyidir. İndiye qədər olan monitorinqlərin də təcrübəsi nəzərə alınır. Bu artıq maaşlı, rəsmi, peşəkar bir işdir.

70-ci illərdə "Pravda" qəzeti elan vermişdi ki, əgər bizim bir illik nəşrimizdə bir orfoqrafiya səhvi tapıb göstərsəniz, onun bir illik "Pravda" qəzeti pulsuz abunə edəcəyik. Bir orfoqrafiya səhvinin tapılması qəzet üçün nöqsan hesab olunurdu.

Yenə də Vaqif müəllime minnətdaram ki, belə bir müzakirəyə başlayıblar, bu mütləq öz davamını tapmalıdır. **Vaqif Əlixanlı:** Nizami müəllim dil polisi barədə danışdı. 60-ci illərin ortalarında anqlo-saks kəlmələri fransız dilinə nüfuz etməsin deyə Fransada belə bir qanuna əməl olunurdu ki, televizyada, radioda, mətbuatda çıxış edən millət vəkilləri, jurnalistlər və başqa ziyanlılar yad danışıqda yad kəlmələr işlədərsə, onlar cərimə ödəməlidir. O vaxtlar "Literaturnaya qazeta" da belə bir məlumat oxumuşdu. Rusiyada ibtidai siniflərdə şagirdlər 1600 sözlə tanış olur, yaponlarda 4 min, Cində 6 min, Almanlarda isə, inanmazsız 60 min! Sözsüz ki, ana dili məktəbdən başlayır. Cox tövüs ki, gəlin boynumuza alaq - əvvəlki müəllimlər yoxdur. İndikilərin əksəri isə açıq deyək, tələbata cavab vermir. Əsas məsələlərdən biri dublyajdır. Rəhmətlik Heydər Əliyev belə bir komissiya düzəltmişdi. Təklif etmişdi ki, dublyaj studiyası yaradılsın. Dublyaj mərkəzi olsayıd, dil üçün çox faydası olardı. Bu ele bir xərc də tələb eləmir. Aparatlar elə hazırlıdır kinostudiyyada...



#### Seyran Səxavət (yazıçı):

Mən bu mövzuda danışmağa həmisi hazırlam. Çünkü Ana dilinde qaydaların pozulması ilə bağlı əlimdə külli miqdarda fakt var. Mən deyordüm ki, hazırda Ana dilimizin vəziyyəti ağırdır. Dili təhqir edən, alçaldan, onu korlayan televiziya məkanıdır. TV-lərimizdə aparıcı problemi gündəlikdə olan əsas məsələ olaraq qalır. Məsələn, futbolçu qol vurur, deyirlər ki, o, qola imza atdı. Dövlət sənədində nədir bu? Bir nəfər televiziyyaya zəng edib deyir: "Qoy sehər yeməyini həyata keçirim gölərim", "Filan kənddə qudurmüş it uşağı dışleyib", Məlumdur ki, almanın dişləmək olar. İt dişləmir, tutur, ya qapır.

"Yangın söndürənlər alovə müdaxilə etdilər". Teleserialda deyir: "anam qəzaya düşüb, getdim anama baxış keçirdim". Qazax zonasından reportaj verirlər. Qadın gilizləri əlinə yığılıb deyir ki, "ağrıñ alım, görürsənmi gecə-gündüz belə gyllələrə məruz qalıraq". Bu faciədir. Çünkü dilin sahibi, mənçə məmurlar, yazıçılar, publisitlər deyil. Dilin mütləq sahibi-xalqdır. Xalq özünün dil relsindən çıxıb. Xalq mənimcən artıq - televiziya olub. Belə getsə, biz konstitutivsədə deyışiklik etməliyik və orada "Azərbaycanın dövlət dili Azərbaycan dilidir" cümləsini pozub yazmaliyiq ki. Aərbaycanın dövlət dili Azərbaycan televiziyalarının dildidir. Hüquqşunas deyir: "tərəfimizdən cinayət işi qaldırılıb". Azərbaycanda hüquqşunasların öz dili, həkimlərin öz dili varmış... Həkim deyir ki, "filankəs qəzaya düşdü, boyunun sağı tərəfində şərik qırılıb". Heç hava haqqında məlumatı verməyə

qadır olmayan telekanallar var. Deyir, - Ağcabədiddə havanın hərarəti müsbət 25 dərəcə isti olacaq. Hərarət elə istilikdir də... Müsbət-istilik deməkdir də... Dövlətimiz tərəfindən saysız-hesabsız sərəncamlar verilir. Amma sərəncamlı dil yaratmaq, nə də onu qorumaq mümkün deyil. Bəzən ortaş türk dili yaratmaqdən dəməşlər. Bunu komissiya ilə yaratmaq mümkün deyil. Bunun üçün bütün türk xalqlarının ortaş sevinci, ortaş kədəri, ortaş problemi olmalıdır. Türk dillərinin ən mükəmməli şübhəsiz ki, Azərbaycan dilidir. Bunun yolu budur ki, 5-10 nəfərdən ibarət bir qrup yaradıb komissiya yaradıraq. Biz hər həftə bir televiziya kanalı üzrə növbətçilik keçiririk və orda olan səhv'ləri onların nəzərinə çatdırırıq. Qaydanı pozanı cərimə etmək, sonra başqa cəza vermek olar. Dilimizin xətrinə televiziya kanalını həttə bağlamaq da olar.

Azərbaycan televiziyalarında aparıcı problemi var.



**Sabir Rüstəmxanlı (xalq şairi):** Seçran Səxavət çox maraqlı çıxış elədi. Belə işğuzar məsələləri həll edəndə, radioteleviziyanın dili gündəliyə çıxanda bunu orda daha geniş müzakirə etmək olar. Yaziçılar Birliyi mən deyərdim ki, dilin sahiblərindən biridir. Hətta sovet dövründə də Konstitusiyanın yazılıması zamanı iki sahə, xüsusişlə də, Azərbaycan dilinin dövlət dili elan edilməsində iki əsas təşkilatın fikri əsas götürülmüşdü. Biri Yazıçılar Birliyinin fikri, bir də Şəmamaxı Həsənovanın çıxışı. Yazıçılar Birliyinin protokolunu mən yazmışdım, çünki gənc olmağıma baxmayaraq, ən ciddi çıxışlardan birini mən etmişdim. O vaxt təklif olunmuşdu ki, bir neçə aqsaqqal müraciət etsin ki, bizim dövlət dilimiz Azərbaycan dili olsun. Yeni Yazıçılar Birliyinin fikri o zaman əsas idi. Bizim

qurultaylarımızda da həmişə dil məsələsinə ciddi yanaşıblar. Mənəcə sonuncu formandan sonra Yazıçılar Birliyinin də "Qobustan"ın belə bir tədbir keçirməsi çox əlamətdardır. Amma bunun formatını bir az genişləndirmək də pis olmazdı. Burdakı təkliflər əsasında Prezident Aparatuna bir müraciət də hazırlanıb... Bu formanla biz razıyiq, burdakı təkliflərin hamısı lazımdır, hamısı dilmizin inkişafına xidmet göstərir, amma bu formandan əlavə televiziyanın, radionun dili təmizlənməlidir. Təkcə fərمانla iş aşa bilməz. Aprel ayında "Literaturka"da iki yazı verilmişdi. Biri Moskva-Bakı dostluğu haqqında idi. 2-ci yazı Latviya barədəydi. Məsələ belə qoyulmuşdu ki, Latviya prezidenti Riçada rus dilli məktəblərin bağlanması barədə fərmana qol çəkməmişdi. Əthalisinin 30 faizi rus olan ölkə rus dilli məktəblərini ləğv edirdi. Azərbaycan haqqındaki yazıda isə Moskva Satira teatrının direktoru Məmməd Əliyev müsahibəsində deyirdi ki; "Mən Bakıda olanda, şəhəri gəzdim, sevindim ki, Bakı yenidən qurulur, həm də ona görə sevindim ki, Bakı əvvəlki rus şəhəri olaraq qalır. Gənclər əvvəlkindən daha çox rusca danışırlar". Mən də yazdım ki, bu yazımı oxuyanda az qaldım ki. Xəcalətimdən yerə girim. 30 il müstəqil olan bir dövlət hələ rus ölkəsi kimi qalırsa, bu hamımızın xəcalətidir. Niyə müstəqil dövlətdə mənim şəhərim rus şəhəri olaraq qalmalıdır? Biz monitoring aparmışq. Nəticə belədir: Bakıdakı reklamların 94-faizi əcnəbi dilindədir. Əlbəttə, firma adı, brendlər xaricdən gelə bilər. Amma burda söhbət yazıldan gedir. Məsələn, "pərdə evi" sözü ingiliscə yazılır, yanında mütələq Azərbaycan dilində yazılımlıdır. Yaxud, mən yazmışdım ki, yunan mifologiyasında, nə ki pozğun qadın adı var, hamısının adına bizdə şadlıq sarayıları var. Niyə Bakıda hansısa bir millətdən olan pozğun qadının adına olan şadlıq sarayında kimse öz qızına toy eleməlidii? Mənə bir-iki nəfər zəng vurdub ki, niyə siz onların hamısını belə hesab edirsiniz? Dədim, yox, onların bəziləri o pozğunların tanrisidir. Sonra rusdilli qəzetlərdən də zəng vurdular. Açığı, mən bilməzdim ki, Afroditanın Azərbaycanda bu qədər qohum-əqrabası var. Bir dənə Azərbaycan mifologiyasından gələn ad yoxdur. Bütün dünya "karvansaray" deyir, bizsə buna "plaza" deyirik.

Bu "sarayı" dünya başa düşür, sən niyə "plaza" kimi işlətmelisin?! Hardasa bunlar hamısı qeydiyyatdan keçir. Həmin idarənin başında oturan

adam deyə bilər ki, sən hardan gəlmisin? Mən o vaxt nazir olanda bu barədə fikrimi bildirmişdim və bir sıra qəzetlər az qala mənə düşmən kəsildilər. Mən onları qəzetlərə başqa dildə ad verməyə qoymurdu. "525-ci qəzeti" adını mən lisensiya sayına görə qoymuşdum, ad tapa bilmirdilər. Əddiyə nazirliyində deməlidirlər ki, sən uşağın ad qoyursan, bu Azərbaycan adı olmalıdır. Müəssisəyə də sən Azərbaycan dilində ad qoymalısan. Belə adları qoyanların eksəri qarşıqdır, bizim dilimizə biganədirler. Öz dilində ad qoya bilmir, çünki elə olsa qədər. Ona görə getirib ingilis dilində, Fransız dilində ad qoyurlar. Təki Azərbaycan dili olmasın. Bunların qabağını almağın bircə yolu var. Dövlət belə şeylərin hamısına nəzarəti gücləndirsən. "Dil polisi" deyirik. Belə şey Kanadada, başqa ölkələrdə də var. Amaniyada isə "dil gəmrüyü" var, yəni sərhəddən bu ölkəyə keçən dillərin hamısı yoxlanılmalıdır. Monitoring qrupları Nizami İnstitutunda da vardi, bizim idarədə də. Amma bunların nəticəsi görünmür. Çünkü qulaq asan yoxdur. Biz 2006-ci idən bəri "dil qurumu" yaratmışq. Bir neçə müəssisənin adını yazib vermişdik, amma mehəkəmələrin heç biri nə üçünse bunu qəbul etmədi. Gəlirəm əsas məsələnin üstünlər. Əgər Prezidentin dil komissiyasının monitoring qrupu olarsa, təbii ki, buna ciddi yanaşmalıdır. Mən dil haqqındaki sonuncu sənədi ciddi sənəd hesab edirəm. Təki kağız üzərində qalmasın. Vaqif müəllim burda yazıçıların vəziyyəti haqqında danişdi. Dilin də sahibi yazıçı olduğuna görə yazıçılar bu işdə də fəal olmalıdır. Bu gün Azərbaycanda kim istəsə naşriyyat, qəzet aça bilər. Amma badii söz adına hər söz yığını ortaya qoya bilməz. Görün nə qədər kitabı yığıb ortaya qoyaq və mətbuat da görsün ki, bunun bir məsuliyyəti var. Elmlər doktoru olan iqtisadçı elə ki, başlayır şeir yazmağa, onun alimliyi də ölürlər. İqtidsadçısan gedib öz işinlə məşğul olsansa. Mən hesab edirəm ki, bu da dil məsəlesi dir. Burda deyildi televiziyanın dili bərbaddır. Mənim də xeyli qeydlərim var. Bunların hamısı orta məktəbdən başlayır. İbtidai məktəb dərsliyini açıram, hərflərə aid sözləri veriblər, eitsəz, qulağınızı tutarsız. Dərsliklərin dili bərbaddır, həm də bəsittidir.

Danışq dilində bizim Azərbaycan türkəsi mənəcə on tənbəl qoldur. Bizim şifahi dilimizin enerjisi sönübü. Niyə "gedirşənmi", "baxırsanmı" sözləri ədəb dil üçün osas götürülməyib, fars dilinin tesiri ile gələn tənbəl bir dialekt əsas götürülüb. Ele bil kimsə bunu qəsden edir. Azərbaycan dilində qərarlar verilir, yerinə yetirilir. Bu da qəsddir. Məmurlar dilimizi bilmir Bəzi nazirliklərdə ana dilində danışmayanlar yiğilib, hesab edirəm ki, bunların hamısı qəsdəndir. Mən o gün televiziyyada da dedim ki, əgər əlimdə ixtiyar olsa deyərəm ki, bu müstəqil dövlətdir, dövlət idarəsində ancaq ana dilində danışılmalıdır. Əgər bir qonağın varsa, onunla başqa dildə danışa bilərsən. Nə ixtiyarın var, dövlət idarəsində oturursan, özgə dildə danışırsan?

Dil həm də təfəkkürdür, düşünür. Mənə elə gelir ki, bunların arxasında ciddi şəkildə dili hörmətdən salmaq prosesi gedir. Rus məktəblərinin sayı durmadan artır. Halbuki əlkədə cəmi bircə faiz rus yaşayır. Mətbəəyə 30 uşaq gətiriblər, baxıram hamısı rusca danışır. Soruşuram ki, bunların içərisində neçəsi rusdur? Deyirlər ki, bunların içərisində rus yoxdur, hamısı azərbaycanlıdır. Nizami bəy də görüb. Ən sevdiyimiz insanlardan biri olan Maqsud İbrahimbəyov millət vəkili idi. Amma rus təhsilli idi, ona görə çətin danışındı. O bir dəfə olsun belə orda çıxış eləmədi. Mən inanıram, əgər o məclis rus dilində olsayıdı, Maqsud orda on dəfə, iyirmi dəfə danışardı. Biz indi bu uşaqları kiminçün yetişdiririk? Bunları Rusiya üçün yetişdiririkse, bu başqa məsələ. Axi bunlar burda yaşayacaqlar. Deməli, bu insanların içərisində istər-istəməz bir biganalık yetişir. Ya bizi təzəden Rusiyanın qucağına aparmaq, ya on birinci qızıl ordunu bir də bura getirmək istəyirlər. Yaponlar dəfələrlə tədqiqat aparırlar ki, ana dili bəyin yarımkürəsinin bir tərəfindədir, yabançı dillər başqa tərəfində. O yabançı dildən ana dilinə keçənə kimi, beyində böyük bir emalıyyat gedir. Bizi balaca ərazisi olan gürcü Tiflisde bu gün gürcü dilində danışmayanda adama cavab vermək istəmirlər. Amma mən baxıram Bakıda balaca uşaq anasıyla rusca danışır. Deyirəm: - qızım azərbaycanlısan? Deyir: - azərbaycanlıyam. Deyirəm ki, bəs niyə ananla rus dilində danışırsan? Deyir, mən azərbaycanca danışmağı sevmirəm.

Dil varsa millət var. Düzdür, dilimizdə əvvəlki qorxu yoxdur. Dilin tehlükəsi aradan qalxb, bu dil heç zaman itib-batan deyil. Amma bu dil

niyə bu gənə düşməlidir axı? Adam televiziyyaya baxanda xəcalət çəkir. İnternet sistemi isə “dil işgalinin” yeni bir növüdür. Bakıda reklamlar, vitrinlər var, orda heç birca nəşr azərbaycanlı sifati görmüsünüz mü?

Bəlkə bizim sifətimiz heç görməli sifət deyil? Sifətlərin, simaların işgali, dilin işgali-bunlar həm də bir kəşfiyyat materialıdır. Hər kesin fikri, eyni zamanda, bütün millətlərin psixologiyası öyrənilir. Eyni zamanda, onların hamisimən dili pozulur, cəmiyyət dağılır, fərdlərə keçilir. Belə görünür ki, bizim Azərbaycanda hamı bir-birinə düşmən kəsilib. Bunun arxasında bayaq dediyim kimi, ola bilsin ciddi bir təxribat gizlənib? Bunun arxasında Azərbaycan yazıçıları və hər birimiz ciddi şəkildə dayanmalı, sözümüzü deməliyik.



**Tofiq Məlikli (Türkoloq, professor):** Hamınıza salamlayıram. Doğrudan da, bu gün Azərbaycanda dil məsələsi çox ciddi məsələdir. Dilin vəziyyəti doğrudan da ağırdır, bizim düşündürümüzdən də çətin vəziyyətdədir. Biz bunu dərk etməliyik. Mənim burası gəldiyim üç il ərzində yazdıqlarım-pozduqlarım dillə bağlıdır. Hətta Təhsil Nazirliyinə açıq məktub yazdım. Lakin ordan heç bir münasibət bildirmədilər, heç bir cavab almaddım. Sanki dərin bir quyuya daş atdlar. Sabir bəyin dediyi ilə hardasa razıym, burda düşünümüş bir siyasetin olması ortadadır. Dil bu gün yalnız ünsiyyət, kommunikativ vəsiti deyil. Dilin həm də siyasi amil olduğunu bizim hamımız gözəl bilirik. Biz hamımız feyziyab olurraq ki, Rusiyadan gələn Jirinovski Bakıya “rus şəhəri” deyərək onun her yerinde rusca danışlığındı deyin və biz bununla fəxr edirik. Azərbaycana bütün varlılığı nifrat edən bir adamın terifi bizi düşündürməlidir. Bizim elmi dilimiz çox zeif inkişaf edib. Terminoloji problemimiz hələki çıxılmaz vəziyyətdədir. Genetik olaraq biz hələ yeni şeylərə hazır deyilik. Dünyada tipoloji olaraq dillerin inkişafı ilə meşğul olan qurumlar və dövlətlər var. Heç uzağa getməyək. Türkiyədə işlənən bu

günkü ədəbi dillerin 30-cu illərdə formalasdığını bilirkim? Bilirikse, biz niyə özümüzü elə aparıraq ki, guya bu proses bizdə olmamalıdır? Yad dillərə qarşı mübarizə hansı əsərkədə aparılmalıdır? Bizim hansı qurumumuz - istər dilçilik institutu olsun, istər akademiya, yaxud başqa qurumlar bize konkret təkliflər verirlər. Bu sahədə bizdə işlər görtüldür. Qərarar qəbul olunur. Prezidentimiz sağ olsun. Son fərman da çox vacib bir qərardır. Amma bu qərarlar işləmirsə, bunun nə xeyri? Mənim biliyim qədər ən azı 12 dəfə bu sahədə qərarlar qəbul olunub. Amma 2001-ci ildən bu yana nə dəyişib? Məsələ burdadır ki, mənim nəvəm gedən məktəbdə 12 sinifdən 3-ü Azərbaycan, 6-sı rus qrupudursa, bizim yetişdirdiyimiz o nəsil kimə xidmət göstərəcək. Çünkü dil ilə şürə arası təfəkkürü siz yaxşı bilirsiniz. Əger sənin təfəkkürün yoxdursa, dilin yoxdursa, son bu milləti sevə bilməzsən. Biz miqrantlar hazırlayıraq. Çünkü o uşaqların burda yaşamaq imkanı olmayıcaq. Amma bu qədər danışmağa baxmayaraq məktəblərdə rus qruplarının sayı günbegün artır. Çox gözəl bilirsiniz ki, bu il məktəb açılmasından evvel Bakı təhsil idarəsi bir forum keçirdi, orda keçmiş sədrin çıxışı “Mental. Az” yanında dərc olundu və yarım gündən sonra ordan çıxarıldı. Orda o mənzərə çox gözəl verilmişdi. Çox qəribədir, niyə çıxardınız ki? Onu müzakirəyə vermek lazımdı. Bayaq Sabir müəllim də dedi kitabların vəziyyəti nə haldadır, çox xirdalıqları demirəm. Bunlar hamısı ortadadır, bunu həyata keçirmək üçün iradə lazımdır. Gəlin burda bizim hamımızın bildiyi Türkiyə nümunəsini götürək. 60 il ərzində yazıçıların, jurnalistlərin, alimlərin ortaq birliliyi ilə dil hənsi səviyyəyə gelib çatıbdır? Bu səviyyəyə çatan dilin bir çox cəhətlərini biz də qəbul etmişik. Dilimizdə onların bir çoxundan istifadə edirik. Biz o təcrübəni öyrənməliyik. Fransanın təcrübəsini öyrənək. Fransada 30 ildir fransız dilini qoruma qurumu vardır. Fransız dili haqqında o qurumun verdiyi qərarı radio-televiziya poza bilməz. Bizzət belə bir qurum var mı? Onu həyata keçirən olacaqmı?

Ona görə də biz bəzən yüksərəq, yüksəndə da yalnız hadisələrin bugünkü səviyyəsinə toxunuruk. Bu gün artıq tacili olaraq iş görmək lazımdır. Bu işin diaqnozu artıq qoyulub. Müalicəsi olmalıdır. Bunlar xırda məsələlər deyil. Bu gün radikal tərzdə hərəkətə keçməyin vaxtıdır. Əgər gələcəyimizi

düşünürksə... Dövləti ayaqda tutan ən vacib attributlardan biri Ana dilidir. Mən emosional şəkildə danışram, çünki dil məsələsi mənim yaralı yerimdə. Amma bizim cəmiyyət qaribə cəmiyyətdir, Akademiyada mənim qaldırdığımı məsələlər müzakirə olunur, amma məni dəvət eləmirlər. Mənim fikrim onlara maraqlı deyil. Amma problem ortadadır. Sonra da mənə məktub yazırlar ki, siz səhv edirsiniz, hər şey gözəldir. Bu səviyyə ilə heç yana çatmaq olmaz. Əgər biz həqiqi olaraq vətənimizi seviriksə, həqiqi olaraq dilimizi seviriksə, məsuliyyət hiss etməli, sözdən konkret işə keçməliyik.



**İntiqam Qasimzadə (“Azərbaycan” jurnalının baş redaktoru):** Mən təkrar olmasın deyə, toxunulan məsələlərin heç birinə toxunmuram. Bu və ya başqa şəkildə hayəcan siqnalı verildi və verilməliydi. Sadəcə iki konkret məsələyə öz münasibətimi bildirmək istərdim. İmkən daxilində bunu həll etmək imkanı var. Bunlar hansıları? Birinciisi elə dillə bağlı aparılan islahatlar... Nizami müəllim siz Ali məclislərdə iştirak edirsin. Verilən sərəncamlarla bağlı yaradılan komissiyalar var. “Azərbaycan” jurnalının üz qabığını hər gələn redaktor yenidən deyir. Elə bilişlər bu yenilikmiş. Rusyanın ən gözəl jurnallarından biri, dünyada qəbul olunmuş “Noviy mir”dir. Bu jurnalın üz qabığı mən gözümü açandan neçə olub, elə də qalıb. Yaxud “Naş sovremennik” jurnalı. Eynəq qalır. Onlar inqilabdan əvvəlki qrafikani belə saxlayıblar. Hansı ki, indi onlarda o qrafika yoxdur. Yəni dələ də mən belə münasibət gördüm. Təzə seçilən komissiyalar var, adlarını bilmirəm. Kim ki, təzə seçilər dərhal başlayır sözlərin yazılışı ilə bağlı dəyişmələr aparmağ. Mən məktəbə gedəndən üzü bəri “şeir” sözünü 8 dəfə dəyişmişəm. Bu sözdə cəmi 3 hərf var. Apostrofu da götürüb aləmi qarışdırırdılar. O komissiyalara imkan vermək lazımn deyil ki, hər gələn bizim orfoqrafiya lügətimizi, dilimizi öz istədiyi kimi, öz şıltığına uyğun dəyişsin. Hamımız gözəl bilirik. Rusiyada elə sözlər, elə ifadələr vardi ki, onların yazılış qaydalarını illədir müzakirə edirlər. Yekun nəticəyə gələ bilmirlər. Mən yənə də deyirəm ki, ana sözlərinə əsas xəzinənin sözlərini dəyişmək olmaz. Buna qarşı bir az mühafizəkar olmaq, ciddi yanaşmaq lazımdır. Bir də dilimizdəki hər-cəmərinin bir məqamı da var ki, o da mənə həyən doğurmaya bilməz. Bayaq Sabir Rüstəmxanlı da dedi, İnternetdə, saytların dili sarıdan çox narahatam. Mən Türkiyədə çıxış edəndə də bunu söylədim. Bizim “Azərbaycan” jurnalının subyektiv səbəbi var bununla bağlı. Eləcə də bütün jurnalların... Mən indi onların adlarını çəkmirəm, hamısında vəziyyət belədir. Redaktö, korrektö məsələsi çox zəifdir. Bunları gücləndirmək lazımdır, bu da dilin qorunması sahəsində asas şərtlərdən biridir. İnternet vəsitələrində dilin başına elə oyun açırlar ki, televiziyyada açılan oyunlardan heç geri qalmır. Bunlar dili həm bəsitiyyə, həm də bayğılıqla doğru aparır. Bu həm yazılı dili, həm də şifahi dili aiddir. Dildə edilən dəyişiklik mütəqəq mütəqəq müzakirəyə çıxarılmalıdır. Əvvəllər Azərbaycan dilində sözlərin yazılıması Akademiyada neçə gün müzakirə olunur, hamının fikri öyrənilirdi. Hələ də o problem qalmaqdadır.

**Vaqif Əlixanlı:** Biz dillerin işlənmə məkanını çox vaxt dəyişik salırıq. Mən Televiziya Radio şurasında 3 dəfə müzakirədə iştirak etmişəm. Ədəbi dil başqadır, radionun, televiziyanın öz, romanın öz dili var. Bunları bir-biriynən qarışdırmaq olmaz. Mən bunu neçə dəfə demişəm, yenə deyirəm axır illər dilin hörmətdən düşməyinin bir səbəbi - dublyajdır. Mən şəxşən Azərbaycan dilinə dublyaj olunmuş filmlərə baxa bilmirəm. Dublyajın səviyyəsi məni o kanaldan ayırr. İstər tərcümədə, istərsə aktyor oyununda aşağı səviyyə göz qabağındadır. Dildən qaçırdan, səbəblərdən ən başlıcası burda gizlənib.

Vaxtilə rəhmətlik Heydər Əliyev ayrıca Dublyaj Studiyası yaratmaq barədə sərəncam vermişdi. Hələ indiyəcən ortada bir şey yoxdu. Görürsən hər televiziya bir filmi öz bildiyi kimi dublyaj eləyir, hərcəmərlik yaranır. Bundan nə keyfiyyət ummaq olar? Nəticədə kim udurur? Əlbəttə ki,

tamaşaçı, yəni xalq. Bu iş təzədən qurulmalıdır. Özü də başdansovdu yox, köklü şəkildə. İndiki səviyyə ilə bizim TV-lər tamaşاقını dildən caydırır, soyudur... Bu işi sabaha saxlamaq olmaz...

Düblyaja münasibət kökündən dəyişməldi... Mən neçə dəfə bu barədə yazmışam, Teleradio şurasında demişəm, amma faydası yoxdur. Tərcümə kitabları da eləcə. Özündən demək olmasın. Hələ neçə illər bundan əvvəl mən Ç.Aytmatovun "Qiyamət"ini tərcümə etmişəm. Tərcüməleyirlər. Tərif rəhmətlilik Arif Əmrəhoğlu dan etmişim. Ondan sonra da kim oxuyub bəyənib... Nə isə... Təsəvvür eləyin ki, öten il Çingiz Aytmatovun yaradıcılığına dair Akademiyada seminar keçirirlər. Tərcüməçi bir yana, heç əsərin adı çəkilmir. Heç bir dəfə də "Qiyamət" in adını çəkmirlər. Türkiyədə Ç.Aytmatova həsr olunmuş bizimkilerin iştirakılı seminar keçirilir, orda da eynilə. Nə əsərin, nə də tərcüçəminin adı belə anılmır. "Dünya ədəbiyyatı" seriyasından Çingiz Aytmatovun nəşri plana düşür, "Qiyamət" yenə yada düşmür.



**Ənvər Əhməd (şair):** Bu elə-bələ məsələ deyil ki, bunu müzakirə eləyek, elə burda da qalsın. Mən bunun kökünü toxunmaq istəyirəm. Mən 18 yaşına kimi Xankendində yaşamışam. Ermənilərlə yer adı üstündə həftədə bir dəfə vur-çatmasına çıxırdıq. Əlbəttə mədəni şəkilde. Onlar az qala hər daşın altına xaç qoyurdular, üstüne də erməni dilində yazı. Bunu bizim çobanların, ora yolu düşən yaziçi, şair, ziyanlıların gözünün qarşısında edirdilər. Bunun biri Qara Xaçdır. Qara xaç nadir? Bunu dağlara gedən bilər. Bu adda silsilə dağdan keçirdik. O Qara Xaçdan Sarıyelə qədər bizim hardasa 100 min qoyunumuz yayaqlanırdı. Hər sürümüzün arxacı vardı. Bezi dilçilər heç bilmir ki, arxac nədir. Baxırdan ki, hər yatağın yanında üç arxac var. Biz ona arxac demək əvəzinə, ermənilər qara arxac deyir. Rəhmətlilik Xudu müəllimlə getmişidik. Xan kəndindən meşəliyə tərəf balaca çay gedir, çayın sol tərəfində hardasa bir bina boyda 40 qəbir var. 40 qəbirin üstündə daş düzüblər. Bu Qırıqız deyil. Deyirdim ki, ay Xudu müəllim, qırq qız bu soyuqda dağlarda nə gəzir? Deyirdi ki, bu faktdır, qırq oğuzun qəbridir. Oğuzların qəbri karvan yolundan aralı olarmış. Axi biz hamımızı Atilladan bu yana bilirdik. Heç ora qoymurdular, o "qırıqızı" qoruyurdular. Laçında Qara keçid var.

Ona da ermənilər "Qara Xaç" adını qoymışdalar. Böyük bir dərədir ordan ehtiyatla keçirdilər ki, onların heyvanatı zədələnməsin. O "qara dərəni" deyirdik, biz bu qara keçidən necə keçək? Onlar, ermənilər onun adını dəyişib "qara keşş" deyirdilər. Qara keşş o dərədə nə gəzirdi?.. Mən bunu dilçilərə deyirəm. Fizulinin aşağısında bir "Şişparti" yaylığı var. Ordan bulaq axır, ondan bir stəkan içəndə nə yesən onu həzm eləyir. Çobanlar ətrafdan yiğisirdilər ora, "Şişparti" deyilən yerdə kabab çəkildilər, sudan içirdilər, doymurdular. "Şişparti" nə deməkdir? Deyirdilər işi artır, doymadıq. "Şişi artırmaq" olub "şişparti". Erməni deyir bura da mənimdir. Mən dilçilərə deyirəm, 36-37-ci illərdə Bülbül gedirdi kəndlərdən xalq mahnılarını, xanəndəleri yığırdı. Biz də folklor yığırdıq. O folklor 40 dəftər idi, orda elə sözələr vardı, indi heç bizim lügətimizə düşməyib. "Xoru", "darnaq" "Bağrı beyn", "ağız", "kətəməz", "bulama", "suluq", "nor" "biassana", "dindi", "horan", "dəlicəli" və s. Adam dəli olur, amma qoyun "dəlicəli" olur. Qoyun sürüdən çıxıb gedəndə deyirdilər, - o erkək dəlicəli olub, tutun gətirin. Kəsib baxırdılar bunun beynində bir damcı beynin yoxdu, bir qasıq sudu. Dilçi alım mənən zeng edib ki, "Tərəkəmə" poemanda "bağrı beyn" sözü işlətmisən, o nədi elə? Dədim, erkeyi kəsirdilər, onun beynini çıxarıb qablamaya qoyurdular. Qara ciyəri, erkəyin qoyruqunu da eləcə. Üçünə də ayrı-ayrı qaynadırlar. Taxta qasıqla qarışdırırlar. O kişi 130 yaş yaşayırı. Azərbaycan jurnalının 1975-ci il, beşinci sayında Rüstəm Əliyevin bir məqaləsi də var bu barədə. Bizm dilçilər belə gözlə sözlər bir kənarə qoyub təxliyə sözünə getirirlər dilə. İndi mən rus dilini, ingilis dilini bilmirəməsə işləməməliyəm! Axi mən bu müstəqil ölkənin vətəndaşıyam. Əgər məmər dili bilmirsə, yoxla. Heç komissiya lazım deyil. Azərbaycan dilini bilmirsən, mənən əmər verirsen, mənim taleymi həll edirsen. Şəhiyyədə də var, təhsildə də, başqa nazirliklərdə də. Ağacı kəsməsən yandırmaq olmaz. Qərarlar çox gözəldir, vaxtında verilib. Ancaq doğma dilə üzənirəq münasibətin kökünü kəsmək lazımdır. Məmər, bu dili bilirsən gəl, işlə. Jirinovski göstərdi ki, Azərbaycanda rus dilində 476

məktəb var. Gürcüstanda bir dənə də rus dilində məktəb qalmayıb. Mənbilən heç Ermənistanda da... Bayaq Sabir bəy qeyd elədi Afroditanı. Dünyanın bir nömrəli əxlaqsızıdır. Bəyəm bunun Sara xatunu, Mirvari Dilbazisi, Banu Çiçəyi, Məhsətisi, Heyran xanımı yoxdur? Axundov bağıyla üzbez bir kafe var. Orda "hilal ət" yazılıb. Hilal axı ay parasına deyirlər, ətə nə aidiyati. Deyir, buna Baksovetdən möhür vurublar. Ümumiyyətlə, bu millətin dilini saxlamaq borcumuzdur. Amma dil getdikcə pəltəkləşir. Əgər qabığını ala bilməsek, dil tamamilə ağızdan çıxacaq, bircə adı danişq qalacaq.



**İntiqam Mehdizadə (yazıçı-jurnalist):** Burda ürəyimdən gələn mətbəblərə toxundular. Məni narahat edən bir məsələ var ki, 50-ci illərdə Məmmədəğa Şirəliyevin redaksiyası ilə bir kitab çıxdı. 1956-ci ildən bu tərəfə yığılan dialektlər, ləhcə sözələr o kitabda toplanıb. Hər bölgədən yığılan o sözələr demək olar ki, 80 faizi bizim yazılı ədəbiyyatda keçməyibdir. Bizim nəsildən olan çox adam S.Rüstəmhanlı, S.Səxavət, I.Qasimzadə, V.Əlixanlı, Ə.Əhməd, M.Süleymanlı və başqları o dövrən gəlmış. Biz sənətə, ədəbiyyatda gələndə özümüzdən əvvəlki yazıçıların dilindən öyrənmişik, öz dilimizi də ora qatmışıq. Biz Süleyman Rəhimovun, Əli Vəliyevin, Rəsul Rzanın, Isa Hüseynovun, İ.Sixlinin, S.Əhmədovun dilindən çox şey əzxəlmişik. M.Süleymanlının, V.Əlixanlının "Bulaq"ından nə qədər yeni sözələr görmüşük. Elə unudulmuş sözələr var ki, biz onları xatırlatmaqla, bədii ədəbiyyatda gətirə bilərik. Bizdən sonra gələn yazı əhlinin yaradıcılığında söz kasadlılığı özünü biruza verir. Mən təxmini araştırma aparmışam. Bizim indiki yazarların dili çox kasaddır. Halbuki bunlar minlərlədir. Bu bizim hamımızın

günahıdır ki, çox təsəuf ki, dilə belə ögey münasibət bəslənir. 500 dən çox qəzetimiz çıxır. Biz onlardan hansıları oxuyruq ki? İki-üç qəzetdə maraqlı jurnalist var, onların yazısına görə həmin qəzetləri oxuyuram. Qəzetə işə adam götürəndə elə peşəkarlar işə götürməlidir ki, o imzalara görə qəzet oxunsun. Özü burdadır deyə demirəm. Vaxtılı Sabir bəyin "Azərbaycan" qəzeti əl-əl gəzirdi. İndi qəzetləri söz və hələ üstəlik mənə-məzmunun kasadlılığına görə oxumaq olmur. "Azərbaycan" jurnalını oxuyuram. Çünkü ətrafına yaxşı imzalar toplayıb. Mən son illərdə S.Səxavətin "Qaçاق" romanını su kimi oxudum. Azər Abdullanın yazısı da eləcə. Orda o qədər gözəl sözələrdən istifadə olunub ki... Belə bir fikir söylənir ki, guya ədəbi dildən kənara çıxmaq olmaz. Bu fikirlə razılaşırıram. Əksinə, ədəbi dil o cümlədən həm də Azərbaycan ləhcələrindən formalşmalıdır... Yenə də təkrar edirəm ki, bu hamımızın günahıdır ki, sözə, dilə belə laqeyd münasibət göstərilir...



**Azər Abdulla (yazıçı):** Təşəkkür edirəm ki, "Qobustan" belə bir layihə hazırlayıb. Məsələ burasındadır ki, elə adamları dəvət etməsiz ki, müzakirəyə qoymuşdu məsələ bu adamların hamisini ağırdır. Yəni belə bir layihəni televiziya ilə birgə bütün tamaşçılara çatdırmaq daha xeyirli olmazdım? Dil dərdi də elə hamımızın dərđidir. Mən dilimizlə bağlı çox maraqlı çalarlar eştidim. İştərdim ki, bunu bütün xalq da eşitsin. Demək istədiyim odur ki, belə tədbirləri ardıcıl olaraq televiziyanın özündə, heç olmasa ayda bir dəfə keçirmək vacibdir. Və səhəbət əgər dilin təmizliyindən gedirən bu işdə bütün xalqın maraqlı olmalıdır. Onsuz da xalqın əsl ziyanları dilin təssübünü həmişə çəkir. Xalqı oyatmaq lazımdır. Sürükələr "dayanacaq" sözü ola-ola nəyə görə "astanovka" sözünü işlətməlidir? Mən adətən astadan danişən adamam. Qəsdən hündürdən "dayanacaqdə saxlayım" deyirəm ki, qulaqlara çatsın. Dedyim odu ki, verilən qərarları da işlək vəzyyyətə salmaq üçün belə şəyələr diqqət ayırmalıdır. Məni ağırdan, hələ də cavabını tapmadığım bir şey

var. Bu məsələni mən bir daha burda vurğulamaq istəyirəm. Necə olur və bu nədəndi ki, rus, türk uşaqları baxırsan çox sərbəst danışır, dil-dil ötür, Azərbaycan uşaqları isə sıxlıq, tutulur, çox çətin danışır. Bunu necə aradan qaldırmaq mümkünündür? Bəlli, dil məsələsi hamımızın dərdidir... dərd də o vaxt dərdlikdən çıxır ki, onun əlacını vaxtında, gecikdirmədən tapasın...



**Firudin Qurbansoy (professor):**

Tarix doğrudan da tekrar olunur. Mən görürəm 100 il bundan əvvəl Azərbaycan ziyalılarını narahat edən məsələlər bu gün də Yaziçilər Birliyinin dairəvi zalında müzakirə olunur. Yəni dil problemi 100 il bundan qabaq da vardi. Cəlil Məmmədquluzadə karikatura çəkmişdi ki, bir nəfər uzanıb. Adamın ağızına diller dürtülür, dillerin üstünə rus dili, ingilis, birinə fars dili və s. yazılıb. Bu da bağırı-bağıra qalib ki, əshi mənim öz dilim var da... niyə bu dilleri mənim ağızma dürtürsüz? Bundan əvvəl, əsrin əvvəlində bir nəfərin şeir kitabı çıxmışdı. Cəmi bir misrası kiminsə xoşuna gəlməmişdi, o kişini biyabır etdilər. O misra beləydi: bu səfa gəlir.

Yəni sefa ətri gəlir. Əslində burda elə də xoşagəlməyən şey yoxdur. Bu söz başlandı atalar sözü kimi işlənməyə. Amma sonra hansı şeirdən xoşları gəlmirdi, başladılar bu misranı İslətməyə. Yəni bu mənasız bir sözdü. Mən 30 ilə yaxındır ki, Azərbaycan dili və nitq mədəniyyəti fənnini ali məktəblərdə tədris edirəm. Ona görə istəyirəm bir faktı deyim sizə. Deməli insanın qanında iki adlı belə bir ferment var. O ferment insanın qanında olmayıanda o, ayrı-ayrı cümlələri qura bilmir. Yəni ayrı-ayrı sözləri işlədə bilir, amma vahid bir cümlə şeklinde tərtib etməyi bacarmır. Dil də qanla bağlıdır, genetik yaddaşla, qanın strukturunu ilə bağlıdır. Burda mən çıxışları dinlədim. Doğrudan da acınacaqlı faktlardır. Əsl ziyalının dilimizə məhbəbtindən doğulan çıxışlardır ki, mövcud vəziyyətlə barışmaq istəmirlər. Təbii haldır. Bu qanı - təmiz olanlardı. Amma qanı çirkli olanlar da var ki, onları da unutmamalyıq. Eyni zamanda 100 ildən üzü bəri gələn Azərbaycan dilinin inkişafına fikir versək görərik ki, doğrudan da Azərbaycan dili çox təmizlənib, xeyli saflaşır. Əsrin əvvəlinin Azərbaycan dili ilə indiki dil arasında böyük fərq var. Və biz də nikbin omalıyıq. Mən əminəm ki, Azərbaycan xalqının qanı təmizdir və bizim dilimiz bundan sonra daha da saflaşacaq, yaşayacaq. Yəni bunu bir hökmə, qanunla həll ələmək mümkün deyil. O qanunlar məcməsi də çap olunub. Biz tədrisdə ondan da istifadə edirik. Baxıraq ki, çox gözəl qanunlardır. Deyir, Molla Nəsrəddin ölməmişdən qabaq notariusu çağınb deyir ki, xahiş edirəm ölməmişdən əvvəl mənim vəsiyyətimi yazasan. Yaz filankəsə, xaricdə təhsil alanlara bu qədər dinar vəsiyyət edirəm. Atasız uşaqlara filan qədər, dul qadınlara filan qədər. Hamısı da milyonlara hesablanır. Notariusun gözü kəlləsinə çıxır, deyir, yəni sənin bu qədər pulun var? Deyir, a kişi, sən nə sadələvh adamsan. Bu kağızı ona görə yazdırıram ki, gələcəkdə kiminsə əlinə düşəndə deməsin ki, Molla Nəsrəddin kasıbın biriymiş... İndi bu kağızlar ki, yazılır ha, bunlar Molla Nəsrəddinin kağızları kimidir. İsləməyen qanunlardır. Çox gözəl qanunlardır, əla qanunlardır - söz yox, amma... məsələ gəlir dırınır bunların əməline... Yenə də mən hər şeyə çox nikbin baxıram. Sadəcə özümüz yaxşı işləməli, özümüz nümunə göstərməliyik.



**Tofiq Nurəli (şair):** Dil məsələsinin mərkəzində əlbəttə ki, hər şeydən əvvəl milli qürur məsələsi dayanır. Burda elə indicə deyildi ki, gürcü, gürçü dilində olmayana cavab vermir. Milli qürur öz-özünü yaranır. Onu həmisi yaşıtmak, dirçəltmək lazımdır. O zaman dil məsələsi də öz-özüne həll olunacaq. Dilin işlənməsinə gəldikdə isə onu mütləq nəzərə almaq lazımdır ki, bir var karguzarlıq, dəftərxana, sənəd dili, bir də var ədəbi dil. Polisin "tərəfimizdən icra edildi" deməsi ədliyyəni dəqiq ifadə edir. Onu biz lirik dilə çevirsek başa düşülməz. Bu texniki dillərdə də belədir, səhiyyədə də var. Sən xəstənin vəziyyətini adı dillə izah etəsən, ikinci bir həkim onu başa düşməyəcək. Orda tibbdə qəbul olunmuş ifadələr işlənməlidir ki, o da ədəbi dildə yazan adamlara bir az qəribə görükə.

Daha başqa bir məsələyə diqqət yönəltmək istərdim. Məlumdur ki, tarix boyu dilimiz çoxlu yaralanmışdır: istər əreb, istər fars, istərsə (ən az) rus işgalindən. Fiziki işgallar aradan qaldırılarda belə dilimizin mənəvi işğalı davam etmiş və bu gün də, davam etməkdədir. Ən maraqlı isə dilimizin təcavüzkar dillərlə mübarizəsidir. Nə qədər ağır yaralar alsa da, nə qədər ağır itgilər versə də, dilimiz bu inadlı, uzun süren və gözə görünməz savaşdan sağ çıxa bilmədir. Bu qələbə ən birinci növbədə nənələrimizin analarımızın sayəsində mümkün olmuşdur, daha doğrusu onların qələbəsi olmuşdur. Bu xalqımızın tarixindəki ən müüm qələbələrdən biridir. Saray taxtlarından mösət səviyyəsinə endirilmiş dilimizi uzun zamanlar analar yaşatmışdır. Əgər analar başqa dil keçsəydi, nəinki doğma türkçemizi, hətta milli kimliyimizi itirəcəkdi. Burada çox mətbətlər var ki, onlar haqqda da danışmaq olardı, qalsın sonraya. Sözümüz canı var: bu gün də dilimizin saflığının qorunması da birinci növbədə analardan asılıdır. Dilin əsas sahibi ANALARDIR. Təhsilimiz də, efrimiz də, mətbuatımız da bu istiqamət işləməlidir.

Fikrimə, ikinci müüm məsələ tarixi savaşlardan sağ çıxan dilimizin yaralarının sağaldılması, itgilərinin yerinin doldurulmasıdır. Burada bu məsələyə müxtəlif aspektlərdən toxunuldu. Mən hesab edirəm ki, bu iş bizim uzun gələcəyə hesablanmış milli strategiyamızın ən müüm tərkib hissəsindən biri olaraq dilimizin saflaşdırılmasına və inkişafına istiqamətlənməlidir. Dilçilərimizin və qələm adamlarımızın üzərinə bu yerdə böyük məsulluq düşür.

**Vaqif Əlixanlı:** Zəhmət çəkib gəldiyinizə və dəyirmi masada iştirakınızda görə hamınıza çox-çox təşəkkürler. Təbii ki, Ana dili məsələsi bu gün varlığımızda, mənəviyyatımızda ən ümədə problemlərdən biri kimi özünü bildirməkdədir. İstedadlı şairimiz Tofiq Nurəli demişkən. Ana dili əzəl başdan elə analardan asılıdır. Amma gəlin biz də bəri başdan işimizi elə möhkəm tutaq ki, gələcək nəsillər "biz ataların" qarasınca deyinməyə "ana dilində" söz axtarması... Bu müzakirə "Qobustan"da yenə davam edəcək. Hər birinizin, eləcə də oxucuların bu barədə fikri bizim üçün həqiqətən dəyərlidir. Qismət olsa, bu problemi gələcəkdə də çözməye israrlıyıq... Sağ olun, Allah əmanında!

23090

Azərbaycan Milli  
Kitabxanası

Hazırladı: Naringül